



## 25 İL - TEATRDA XEYLİ MÖHLƏTDİR...

*bu dövrü mərhələ saymaq olarmı?*

Teatr sənətinin inkişafı ilə bağlı verilən sərəncam və qərarların içərisində 2009-cu il may ayının 18-də verilmiş sərəncamın xüsusi yeri vardır. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" adlı bu Dövlət Programında çağdaş milli teatrın qarşısında dayanan vəzifələr, onun müasirleşməsi və günün tələblərinə cavab vermesi, həmçinin modernləşərək dünya teatrları sırasına integrasiya etməsi kimi məsələlər diqqət mərkəzinə çəkilmişdi. "Dövlət sərəncamı ilə 2009-2019-cu illər Azərbaycan teatr sənətinin programına uyğun olaraq 2010-cu ilde Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı çərçivəsində keçirilən "Beynəlxalq Teatr Konfransı"nın möntiqi davamı olaraq 2012-ci ilde yenidən keçirilməsi nəzərdə tutulan eyniadlı, eyni missiyanın daşıyıcısı olan "II Beynəlxalq Teatr Konfransı" teatr sənətinin problemləri kontekstində mədəniyyətlərərəsi dialoqların fonunda yaxınlaşma mexanizminin axarılması, müxtəlif düşüncə parametrlərinin bir-birinə sintez olunması və integrasiyası nöqtəyi-nəzərdən son derecə önemli bir hadisə idi.

Onu deyək ki, Beynəlxalq əlaqələr istiqamətində Teatr Xadimləri İttifaqı üzvü olduğu YUNESKO-nun Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr İttifaqları Konfederasiyası kimi təşkilatlarla geniş emekdaşlıq edir. Keçirilən konqres və simpoziumlarda iştirak edərək dünya teatr mədəniyyətinin mövcud durumundan və perspektiv planlarından xəbərdar ola bilir ki, bu da milli teatrın modernləşməsi və integrasiya prosesində görməli olduğu işləri lazımi səviyyədə reallaşdırmağa imkan yaradır.

Milli teatrın modernləşməsi və dünya teatrlarına integrasiyası prosesinə xidmət edən yeni Dövlət Programında Azərbaycanda fealiyyət göstərən bütün teatrların maddi-texniki bazasının təminatı, təmir-abadlıq işlərinin

aparılması və onların müasir standartlara cavab verməsi kimi məsələlər de xüsusi diqqət mərkəzində dayanmışdır. Programa əsasən son illərdə Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Yuğ Teatrı və digər teatrlarda əsaslı təmir işləri aparılmış, köhnəlmış avadanlıqlar yenilənmüşdir.

Teatrla bağlı qəbul edilmiş Dövlət Programının müddəalarında milli teatrın qorunub saxlanması, yüksək bədii dəyərlə tamaşaların hazırlanması, teatr işində normativ hüquqi bazanın təkmilləşdirilməsi, teatr müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, teatr şəbəkələrinin müasir tələblərə uyğun qurulması və əhalinin teatra olan tələbatının ödənilməsi üçün şərait yaradılması, səhnəyə gənc istedadlarının cəlb edilməsi, teatr səhnəsində regionlararası, milletlərərəsi və beynəlxalq mədəni əlaqələrin inkişaf etdirilməsi, eləcə Azərbaycan teatrının dünyada layiqincə təmsil və təbliğ edilməsi kimi məsələlər ön sırada dayanır.

Teatr binalarının müasir dünya standartları səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı verilmiş sərəncamlar bu işdə dövletin nə dərəcədə maraqlı olduğuna

sübutdur. "10 mart - Milli Teatr Günü"nün təsis edilməsi, "Azərbaycanda peşəkar milli teatrın yaranmasının 140 illiyi" ilə dövlət səviyyəsində verilən sərəncamlar və hayata keçirilən tədbirlər səhənə sənətinin inkişafına xidmətin əyani göstəricisidir. Azərbaycan teatrının repertuar, qastrol, festival coğrafiyası da bunu təsdiq edir.

Bu gün teatrlarımızın, teatr xadimlərimizin səsi yaxın və uzaq xarici ölkələrdən, beynəlxalq forum və festivallardan gəlir. Son illərdə Azərbaycanın özü də teatrla bağlı Beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2010, 2012 və 2014-cü illərdə Bakıda keçirilən Beynəlxalq Teatr Konfransları, 2011 və 2013-cü illərdə Beynəlxalq Kukla Teatrları Festivalının Bakıda keçirilməsi kimi tədbirlər son illər mədəni sferada qazanılan uğurların nəticəsidir.

Azərbaycan teatrının son illərdə Amerika, İsviç, Türkiyə, Makedoniya, Xorvatiya, Rusiya, İngiltərə və digər Qərb ölkələrində qastrol səfərlərində olması milli teatrımızın dünya teatrları ile ayaqlaşma bilməsindən xəbər verir. Azərbaycan teatri öz qədim kökləri üzərində daim yenileşir ki, bu da onun özünəməxsusluğunu qoruyub saxlayır.

Bu gün dünya qloballaşma deyilən bir prosesin içərisində yaşayır. Bütün dünyanın insanları bir-biri ilə mədəni-mənəvi əlaqələri gücləndirmək və yaxınlaşmağa can atırlar ki, bu da integrasiyanın vacib şərtlərindən biridir.

Azərbaycanın qısa bir zaman içərisində Beynəlxalq Teatr İnstitutuna, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına və digər nüfuzlu qurumlar üzv seçiləməsi də onun son dövrlərdeki inkişafına bariz göstəricidir. Bu qurumlar üzrə Azərbaycanda Milli Mərkəzlərin yaradılması da prosesin nəzərət altında saxlanılmasına və yeni uğurların qazanılmasına xidmət göstərir. Ölkə rəhbərinin 2006-ci ilin dekabrında

imzaladığı "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Beynəlxalq Qanunu, 2007-ci ilin fevralında "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncamı, 2009-cu ilin mayında qəbul olunmuş "Azərbaycan teatri 2009-2019-cu illərde" Dövlət Programı milli teatrımızın son illərdə dövlət tərəfindən dəstəkləndiyini və onun inkişafına ardıcıl olaraq qayğı göstərildiyini təsdiq edir.

Azərbaycanda fəaliyyət göstərən teatrların hamısı bu qərar və sərəncamlardan dəstək alaraq öz işlərində irəliləyişə nail olmuşdur. Hazırda Respublikada 26 Dövlət, 65 Xalq, 3 özəl və bir də "Üns" Yaradıcılıq Səhnesi fəaliyyət göstərir. Bu teatrlarda son illərdə həyata keçirilən bərpətəmir işləri, texniki avadanlıqların yenilənməsi, repertuarın diqqətlə seçilməsi kimi yeniliklər teatrların üzərinə düşən məsuliyyət yükünü də artırmışdır. Təsadüfi deyil ki, son illərdə, yeni dəqiq desək, 2006-ci ildən bəri bu teatrlarda 900-dən artıq tamaşa işq üzü görüb. Bu tamaşalarдан 180-a qədəri Dövlət sıfarişi ilə qurulub. Milli teatrımız yeni tamaşalarla 25-dən artıq xarici ölkəyə qastrol səfərlərinə getmişdir.

Azərbaycan mədəniyyətinin və teatrının qısa bir zaman çərçivəsində bu dərəcədə fəaliyi, özünün unikal milli keyfiyyətləri ilə diqqəti cəlb etməsi təbii ki, xalqın və milletin öz iradesinin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin xalqın qabaqcıl ziyalılarının yaratdığı və qoruyub saxladığı bu mənəvi sərvətlər haqqında dediyi fikri bir daha xatırlatmağa dəyər: "Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda en çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmət göstəribdir. Çünkü, eger biz 70-illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub saxlaya bilmışksə, hesab edirəm ki, bunlar böyük nailiyyətdir."

